



FRENCH-AZERBAIJANI UNIVERSITY (UFAZ)

Abituriyentlərin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbulu haqqında elan

ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universiteti **2017/2018** akademik ili üçün növbəti ixtisaslar üzrə qəbul elan edir:

- Kimya mühəndisliyi**
- Geofizika mühəndisliyi**
- Kompüter elmləri**
- Neft-qaz mühəndisliyi**

**Qəbul planı: 120 yer ödənişsiz əsaslarla
40 yer ödənişli əsaslarla**

2017-2018-ci il üçün UFAZ paralel olaraq növbəti namizədlər üçün qəbul açıq elan edir:

- a.** UFAZ-ın hazırlıq ilinə qəbul üçün Dövlət imtahanından keçən (DİM) Azərbaycan vətəndaşı olan abituriyentlər;
- b.** UFAZ-ın birinci kursuna qəbul üçün artıq Azərbaycanın digər ali təhsil müəssisəsində təhsil alan tələbələr;
- c.** UFAZ-ın hazırlıq ilinə qəbul üçün (Azərbaycan vətəndaşı olmayan/dövlət imtahanından keçməyən DİM) əcnəbi tələbələr.

I. UFAZ-İN HAZIRLIQ ILINƏ QƏBUL ÜÇÜN DÖVLƏT İMTAHANINDAN KEÇƏN (DİM) AZƏRBAYCAN VƏTƏNDAŞI OLAN ABITURIYENTLƏRİN QƏBULU

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən yalnız **1-ci ixtisas qrupu** üzrə imtahanda **500** və daha artıq bal toplayan abituriyentlər Strasburq universiteti tərəfindən təşkil olunan imtahanda iştirak edə bilərlər.

UFAZ-da tədris ingilis dilində aparılır, müsabiqə azərbaycan və rus bölmələri üçün açıqdır.

Qəbul imtahanı aşağıda adları göstərilən fənlər üzrə azərbaycan və rus dillərində keçiriləcək:

- fizika (test)**
- kimya (test)**
- riyaziyyat (test)**
- ümumi bilik bloku (test)**
- ingilis dili (inşa)**

*** İngilis dilindən 20 üzərindən minimum 7 (07/20) və daha aşağı bal toplayan namizədlər, avtomatik olaraq UFAZ-ın qəbul imtahanından kəsilməmiş sayılırlar.**



FRENCH-AZERBAIJANI UNIVERSITY (UFAZ)

Universitetə qeydiyyat, müsabiqənin nəticələrinə əsasən UFAZ komissiyası tərəfindən aparılacaq.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər, www.ufaz.az saytında onlayn qeydiyyatdan keçməlidirlər.

Növbəti sənədlər PDF formatında UFAZ-ın saytında qeydiyyat zamanı birbaşa onlayn yüklənməli və ya Universitetə gətirilməlidir:

- 1. Şəxsiyyət vəsiqəsinin surəti**
- 2. Rəngli fotosəkil (3x4)**
- 3. Elektorn müraciyyət forması**

UFAZ-ın qəbul müsabiqəsindən keçə bilməyən abituriyentlər, DIM tərəfindən aprılan digər ali təhsil müəssisələrinin müsabiqələrində iştirak edə bilərlər.

Bütün sənədlər əvvəlcədən **info@ufaz.az** e-ünvanına göndərilməli, daha sonra isə UFAZ-ın ofisinə təqdim olunmalıdır.

Onlayn qeydiyyat tarixi: 12/06/17 - 17/07/17

İkinci onlayn qeydiyyat: 24/07/17 – 25/07/17 23.00-dək

İmtahanın keçiriləcəyi tarix: 27 İyul, 2017 saat 10.00-da

Cavabların açıqlanması: 28/07/17

Seçilən namizədlərin son təsdiqi və qeydiyyat tarixləri: 31/07/17 - 02/08/17

İş günləri, saat 10.00-17.00 arası